



“Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var”.



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 8 may 2024-cü il №33 (2844) <https://mod.gov.az> Qiyməti 30 qəpik

## Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

### Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

*Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.*

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzaev və digər rəsmi şəxslər qarşılayıblar.

\* \* \*

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Baş nazir Robert Fitsonu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

\* \* \*

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar.

Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bu, Sizin birinci səfərinizdir, əminəm ki, səfər çox uğurlu keçəcək.

Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəylik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır.

Eyni zamanda, bu gün bundan bir qədər sonra biz Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu, təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtılı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək.



teji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu, təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.

İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtılı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək.

Bir daha xoş gəlmisiniz.

\* \* \*

Slovakiyanın Baş naziri Robert Fitso deyib:

- Hörmətli Prezident.

Hörmətli qonaqlar və dostlar.

Bizi qəbul etdiyiniz üçün və ölkənizə xas ənənəvi qonaqpərvərliyinizə görə bütün Slovakiya nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, bu yaxşı haldır ki, biz artıq konkret layihələr barədə danışıqlara hazırıq və indi bu mövzuları müzakirə edirik.

Hörmətli cənab Prezident, çox təfərrüata varmadan deyə bilərəm ki, bizi birləşdirən məfhumlar, birgə məqamlar çoxdur. Avropa İttifaqına üzv ölkə olmağımıza baxmayaraq, bizi birləşdirən pragmatik

yaşmadır. Bizi birləşdirən suveren xarici siyasətdir, o siyasət ki, Siz də həyata keçirirsiniz və biz də buna çalışırıq. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.

Cənab Prezident, Sizi yəni seçilməyiniz münasibətilə təbrik edirəm. Bu, Sizin beşinci prezidentliyinizdir. Bu, çox mühüm bir nailiyyət və uğurdur. Eyni zamanda, Sizi ölkənizdə aydın görünən tərəqqi münasibətilə təbrik edirəm.

Ərazi bütövlüyünün bərpası məsələsinə gəldikdə, Siz dünyanın digər bölgələri üçün nümunəsiniz. Məncə, bu, ən yüksək səviyyədə qiymətləndirilməlidir.

Cənab Prezident, Sizi Slovakiyada görməyimizə çox şad olardıq. Siz sadəcə tarixi seçin və özünüzlə ən böyük nümayəndə heyəti gətirin, işgüzar daireləri cəlb edin. İnanıram ki, müzakirə etməyə mövzularımız çox olacaq. Çünki bir az bundan öncə müzakirə etdiyimiz məsələlər onu nümayiş etdirir ki, perspektivlər çox böyükdür.

\* \* \*

Mayın 7-də Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar.

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu"nu imzalayıblar.

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu"nu imzalayıblar.

\* \* \*

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edib.

#### Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycanla səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.

Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

(Ardı 2-ci səhifədə)





## Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

# Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

(Əvvəli 1-ci səhifədə)

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının in-



əlaqədar fikir mübadiləsi apardığımız və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab

l müzakirələrimizi davam etdirərək. Hesab edirəm ki, bu günün nəticələri gözələyimdən də artıq oldu.

Cənab Prezident, Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarisiniz. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsizsiniz. Siz pragmatik şəxsiyyətsizsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənmişdir. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı arasına digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasət yürütdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm.

Cənab Prezident, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik mənə məyus edir. Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən mənə hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir. O vaxt ölkənin cinayət məəcəlləsindən müxalifətlə mübarizə üçün istifadə edilirdi. O zaman biz müxalifətdə idik, bu gün isə həmin dövrdə - 2020-2023-cü illərdə baş verənlərə görə parlamentimizdə çox mühüm qanunlar qəbul etdik. Ancaq Avropa İttifaqının diqqəti də məhz bunun üçün bizim üzərindədir. Yeni, bizim bu təsisatlarla bağlı belə bir təcrübəmiz var. Mən həm buradan bizim Xarici İşlər Nazirliyinə və parlamentimizə deyə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq.

Cənab Prezident, biz böyük tərəqqiyə nail olmuşuq. Əlbəttə ki, ticarət dövrümüzü olduqca aşağıdır, ancaq burada hər hansı maneə yoxdur, bizim heç bir sahədə fikir ayrılığımız yoxdur. Mən cənab Prezidentin Ukrayna ilə bağlı mövqeyini eşidəndə sanki Slovakiya hökumətinin mövqeyinin səsləndirildiyini düşündüm. Biz global səviyyədə baş verənlər haqqında danışdıq, Ukraynada münaqişə bitəndən sonra işlər necə olacaq, Çinin dünyadakı rolu. Yeni, bizim çox oxşar mövqeyimiz var. Təəssüf ki, ticarət dövrümüz 70 milyon avrodan bir az çoxdur və əlbəttə, burada üstünlük də bizim tərəfimizdədir, çünki biz Azərbaycana avtomobillər ixrac edirik. Slovakiyada bu sahədə çoxsaylı müəssisələr var. Biz əməkdaşlığımızı genişləndirməliyik. Əgər güclü Prezident və siyasət baxımdan güclü Baş nazir varsa, biz bir neçə layihəni öz üzərimizə götürüb onu uğurla həyata keçirə bilərik. Cənab Prezident, bu əmək-

daşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verirəm, bunu yüksək qiymətləndirirəm. Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbədiçidir. Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalınak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir.

Cənab Prezident, Qarabağdakı təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Bu, "ağıllı kənd" layihəsidir. Bu, çox maraqlı bir layihədir. Mən imkan düşən kimi böyük məmnuniyyətlə oraya səfər etmək istərdim və ümid edirəm ki, Siz də tez bir zamanda bizə - Slovakiyaya səfər edəcəksiniz. Orada biz bu irəliləyişlə bağlı müzakirələr apara bilərik. Eyni zamanda, biz kiçik hava limanının inşası ilə də maraqlanıyıq və enerji sahəsində əməkdaşlıq da bizə maraqlıdır.

Əlbəttə ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın neqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib. Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard

kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq.

Cənab Prezident, əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm.

Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalıdır, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə



şa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.

Bu gün, eyni zamanda, ticarət dövrümüzün artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakıyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərək, yaşıl işıq yandırılmışdır.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da, təbii ki, həm böyük rəmzi mənə daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakıyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevin-dirəcək.

Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımızdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə

Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksək vəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.

Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.

\*\*\*  
Sonra Slovakiyanın Baş naziri bəyanatla çıxış edib.

### Baş nazir Robert Fitsonun bəyanatı

- Cənab Prezident. Xanımlar və cənablar.

Bizə göstərilən qonaqpərvərliyə görə Slovakiya nümayəndə heyəti adından Sizə təşəkkür edirəm. Sizin ölkəniz qonaqpərvərliyi ilə məşhurdur.

Cənab Prezident, ümid edirəm, Sizin də münasib bildiyiniz bir vaxtda nümayəndə heyətinizlə Slovakiyaya səfər edəcəksiniz ki, biz bu gün başladığımız konstruktiv və fayda-



ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumatlara görə Sizə təşəkkür edirəm.

Cənab Prezident, şəxsən Sizə uğurlar arzulamaq istəyirəm, Sizin ölkənizə və xalqınıza ən xoş arzularımı çatdırıram.

Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqə və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələrin yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər.

Cənab Prezident, Sizə, Azərbaycana və Azərbaycan xalqına ən xoş hissələrimi çatdırıram və işlərinizdə uğurlar arzu edirəm. Əməkdaşlığa görə təşəkkür edirəm və bu işdə Sizin çox böyük şəxsi töhfəniz var. Slovakiya-Azərbaycan əməkdaşlığına töhfənizə görə təşəkkürümü bildirirəm.

\*\*\*

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.

**AZƏRTAC-in materialları əsasında**






## Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir



**Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadioğlunun rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.**



Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, türkiyəli qonaqlar "Xarici tədris gəzintisi" çərçivəsində Fəxr xiyabanda Azərbaycan xalqının Ümum-milli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-əlim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əkil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Kərim

Vəliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qarşılıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ölkəmiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildiren türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın



yüksək səviyyədə olduğunu qeyd edib.

Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ercay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini - qərargah rəisi polkovnik Məzahir Rüstəmov ilə görüşüblər.

Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

## Minskə Sovet İttifaqı Qəhrəmanı Nəcəfzadə Rəfiyevin xatirəsi anılıb



Minskə Sovet İttifaqı Qəhrəmanı Nəcəfzadə Rəfiyevin xatirəsinə həsr olunmuş mitinq-rekviem keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Minsk şəhər Moskovski rayon Administrasiyası rəhbərinin müavini Valentin Konaplev və Minsk şəhər 170 nömrəli orta məktəbin direktoru Elena Ryabova, müəllim və şagird heyəti, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib, İkinci Dünya müharibəsində Qələbə uğrunda mübarizədə canlarından keçmiş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən səfir Məhərrəm Əliyev bəşər tarixinin ən qanlı səhifəsi olan İkinci Dünya müharibəsində qazılan Qələbədə Azərbaycanın əvəzsiz rol oynadığını vurğulayıb, xalqımızın qəhrəman övladlarının Brest qalası, Moskva, Leningrad, Stalinqrad, Krım yarımadası, Baltıqyanı dövlətlər, Şərqi Avropa və Berlin uğrunda döyüşlərdə rəşadət göstərdiklərini xatırladıb. Həmin dövrdə əhalisinin ümumi sayı 3 milyon 400 min nəfər olan Azərbaycanın cəbhəyə 700 minə yaxın insan yolladığını, onlardan 300 mininin döyüş meydanlarında qəhrəman-

lıqla döyüşərək həlak olduqlarını deyib. M.Əliyev faşizm üzərində Qələbədə göstərilən şücaətlərə görə 128 azərbaycanlının "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldüyünü xatırladıb, bu gün bərelyefi önündə toplaşdıqları kiçik leytenant Nəcəfzadə Rəfiyevin Bobruys və Baranoviçi şəhərləri uğrunda gedən döyüşlərdə şücaət göstərdiyini vurğulayıb. Sonda İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının yaddaşlardan heç vaxt silinməyən qəhrəmanlıqlarının və şücaətlərinin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edən səfir qəhrəmanlarımızın əziz xatirəsi-

nin daim diqqət mərkəzində saxlanılmasına görə Moskovski rayon İcra Hakimiyyətinin, eləcə də 170 sayılı orta məktəbin rəhbərliyinə dərin təşəkkürünü bildirib. Moskovski Rayon Administrasiyası rəhbərinin müavini V.Konaplev bu il İkinci Dünya müharibəsində Qələbənin 79-cu, Belarusun alman faşistlərindən azad edilməsinin isə 80-ci ildönümlərinin qeyd olunduğunu bildirib. Bu Qələbənin əldə olunmasında Azərbaycanın bir sıra igid övladlarının, o cümlədən N.Rəfiyevin misilsiz xidmətlərinə toxunaraq, tarixi həqiqətlərin gənc nəsillə çatdırılması və onların

vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Belarus xalqının öz qəhrəmanlarının əziz xatirəsinə daim hörmətlə yad etdiyini deyən V.Konaplev anım tədbirinin birgə təşkilatçılığı üçün səfirliyə təşəkkürünü bildirib.

Tədbirin bedii hissəsində Minsk şəhər 170 nömrəli orta məktəbin şagirdinin ifasında müharibəyə həsr olunmuş mahnı səsləndirilib. Sonda tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı N.Rəfiyevin bərelyefinin qarşısına gül dəstələri düzüb və xatirə şəkli çəkirdilər.





## Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur

*Respublikamızın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu Öndər bütün həyatı boyu Vətənin, xalqın gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq, bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.*



Bu gün keçmiş nəzər salanda Ulu Öndər Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirib, əvəzolunmaz şəxsiyyətin ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 13 ildən artıq dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olur. Adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirir.

Dahi rəhbər Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı, ilk növbədə, onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. Keçmiş ittifaq rəhbərliyinin yaratdığı maneələrə baxmayaraq, o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu Öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir realiaqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, arzuları artıq həqiqətə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.

Azərbaycan xalqının Ümummilli Liderinin ölməz ideyaları tək enerji siyasətimiz deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəlilədir. Vaxtilə onun cəsarət və uzaqqörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın bugünkü inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.

Dahi rəhbər Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: "Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir".

Ulu Öndər onu da çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müa-

sir dünyanın tələbləri ilə ayaqlaşmaqla birləşən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu təcridən dəyişməkdən asılıdır. Odu ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq, qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların məqsətlərinə nəticələr barədə isə xalq qarşısında belə hesabat verirdi: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıb. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıb. Budur, bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir".

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablama bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və ələ yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Ulu Öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilirdi, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulur, özəl sektor yaradılır. Ölkəmizə böyük xarici sərmayələr cəlb edilir, sahibkarlıq üçün geniş imkanlar açılır, sovet dövründən fəaliyyət göstərmiş fabrik və zavodlar yenidən qurulur, təyinatı dəyişdirilir, dünya bazarına çıxarıla biləcək məhsulların istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verildi. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanılır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: "Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik".

Uzaqqörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Ulu Öndər Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzə-

rə alaraq, Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: "Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzəndir. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var".

Dahi rəhbər Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün dünyəvi dəyərlərə əsaslanan milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyub. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi: "Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik".

Əbədiyaşar Liderimiz bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim var olması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və balanslaşdırılmış beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dənə-dənə qeyd edirdi: "...bu gün Azərbaycanın güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz".

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərinlən təhlil edən Ulu Öndər Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilir, onun iqtisadi və siyasi maraqlarını qoruyaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olur, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da, Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan verir və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda, böyük zəhmətlə başa gəlmiş bu kəmərin haqqında fəxrle deyirdi: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, ele

bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Doğrudan da, 2006-cı ildə bu kəmərin işə başlanması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda, heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün tələp olunan sahə olan ordu quruculuğunda da əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxardı. Ölkəmizdə ordu quruculuğu prosesinin başlanması məhz Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Azərbaycanın rəhbəri uzaqqörənliklə ölkəmizdə gənclərin hərbi təhsilə və xidmətə yönləndirilməsi üçün qətiyyətli addımlar atmışdı.

Cəmsid Naxçıvanski adına Hərbi Liseyi haqlı olaraq Heydər Əliyev məktəbi adlandırılır. Bu ibtidai hərbi təhsil ocağının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Sovetlər dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev azərbaycanlı gənclərin hərbi xidmətə marağının artırılması və onların ordu sıralarında ölkəmizi layiqincə təmsil etməsi üçün böyük cəsarət və zəhmət bahasına 1971-ci ildə bu məktəbin paytaxtımızda yaradılmasına nail oldu. İndi Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz bu məktəbin yetirmələridir. Hərbi liseyi bitirmiş məzunlar arasında bu gün neçə-neçə general, yüksək rütbəli zabit var və onlar dövlətimizin müdafiə qüdrətinə öz layiqli töhfələrini verirlər.

Ölkəmizin ərazi bütövlüyünün təminatçısı olan Azərbaycan Ordusunun silahlanmasına ən müasir silah və texnika daxil edilib, edilməkdədir. Ordumuz yüksək intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturu. Təsədüfi deyil ki, Azərbaycan Ordusu beynəlxalq reyting təşkilatları tərəfindən ən güclü ordular sırasına aid edilir.

Azərbaycan Ordusu hazırda silah-sursatla təchizatı və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur.

Ulu Öndərin formalaşdırdığı və möhkəm zəmin üzərində yaratdığı Azərbaycan Ordusu nəyə qadir olduğunu işğalçı Ermənistanın silahsızlaşdırılmasına qarşı döyüşlərdə nümayiş etdirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradaraq, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bütün işğal altında olmuş ərazilərimiz Ermənistanın hərbi birliklərindən təmizləndi.

30 ilə yaxın müddətdə danışıqlar yolu ilə həlli tapılmayan Qarabağın işğaldan azad olunması məsələsi hərbi yolla həll edildikdən sonra Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla addımlayır. Bu inkişaf və tərəqqi yolu Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra başlayır və dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Keçdiyimiz tarixi dövr sübut edir ki, Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir. Vaxtilə dünya şöhrətli əvəzolunmaz lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Lalə HÜSEYNOVA  
"Azərbaycan Ordusu"





Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstə-

qilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni sə-

## Hii-də növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

*Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-Taktiki fakültənin "Tabor (divizion) komandiri" səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.*

ləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə Institutunun rektoru polkovnik Elnur Əsgərli kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Dinləyicilər isə öz növbələrində kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.



## "Bizim borcumuz onları yaşatmaqdır"

*XX əsrdə də böyük hərbi münaqişələr baş verib - bu əsrdə bəşəriyyət iki dünya müharibəsi görüb. Birinci Dünya müharibəsi ən dəhşətli sayılısada, İkinci Dünya müharibəsi bu baxımdan bəşəriyyətin faciəsi oldu - iştirakçı dövlətlərinin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə.*



İkinci Dünya müharibəsinin ən əsas dövrü Almaniyə və onun müttəfiqlərinin SSRİ ilə savaşı oldu. 1941-1945-ci illəri əhatə edən müharibə Böyük Vətən müharibəsi adlandırıldı.

Düşmənin üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu vardı. Azərbaycandan döyüşlərə göndərilənlər də rəşadətli, mərdliklə döyüşdülər. Qələbənin qazanılmasında onların şücaəti də əhəmiyyətli dərəcədə böyük olub.

Azərbaycanlılar qələbə naminə arxa cəbhədə də böyük hünər göstərdilər. Azərbaycan nefti bu qələbənin qazanılmasının əsas şərtlərindən biri oldu. Azərbaycan elmi laboratoriyaları və s. ilə Böyük Vətən müharibəsində ümumi qələbənin təmin edilməsində misilsiz xidmətlər göstərdi.

Azərbaycan xalqı bu müharibədə əzmkarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın bu müharibədə iştirakı haqqında demişdi: "Böyük Vətən müharibəsinə Azərbaycandan 600

minə qədər insan cəlb olunmuşdu. Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriye dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən müharibəsində, faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik".

Azərbaycanlıların Böyük Vətən müharibəsində göstə-



dikləri qəhrəmanlıq və igidliklər haqqında minlərlə şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların adları əbədiləşdirilmişdir.

79 ildir ki, 9 May - faşizm üzərində Qələbə Günü'nü xalqımız da böyük ehtiramla qeyd edir. Minlərlə Azərbaycanlı döyüşçü bu Qələbə naminə həlak oldu. Onlar doğma torpaqlarımızdan çox-çox uzaqlarda döyüşməklə həm də doğma Azərbaycanı qoruyurdular. Minlərlə Azərbaycanlı döyüşçü orden və me-



dallarla təltif edildi, 100-dən çox həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Ulu Öndər Heydər Əliyev Qələbənin 50 illiyi ilə bağlı keçirilən tənənəli tədbirdə deyirdi: "...Azərbaycan xalqı sülhsevər xalqdır. Hitler faşizminə qarşı müharibədə xalqımız sülhsevər xalq kimi sülhü, əmin-amanlığı qorumaq, bəşəriyyəti faşizmdən xilas etmək üçün döyüşə qalxmışdı. Azərbaycan xalqı bu gün də yalnız və yalnız öz ərazisini, torpaqlarını, Vətəni, dövlətinin müstəqilliyini qorumaq naminə döyüşür, vuruşur. Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı deyilik. Biz heç kəsin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da heç kəsə verməyəcəyik..."

Böyük Vətən müharibəsində qazanılan Qələbənin 79-cu ildönümü ərəfəsində Böyük Vətən müharibəsi iştirak-



çıları o ağır illəri kövrəkliklə xatırladılar....

**Zinaida Rəsulova:** "Bu tarix müharibədən qayıdanlar üçün daha həssas ovqat yadır. Azərbaycan xalqının qəhrəmanlığını nə biz unudacağıq, nə də tarix unudacaq".

**Hilal İbrahimov:** "Müharibədə qazanılmış böyük Qələbəni qeyd etmək bizim də borcumuzdur. 9 May tarixi bizi bir araya gətirir və o illəri, o illərin qəhrəmanlığını xatırlat-



maq üçün daha bir imkan yadır. Biz Böyük Vətən müharibəsi veteranlarıyıq. 44 günlük Vətən müharibəsində qələbə qazananlarımıza biz də minnətdarıq. Mən də xalqın oğul və qızları ilə fəxr edirəm. Bizim xalqın gücü bütün dünyaya nümayiş etdirildi. Öz növbədə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirim ki, belə bir dövlət, belə bir ordu formalaşdırıb".

**Məmməd Quliyev:** "Bu gün 79 il əvvəl qazanılmış Qələbəni böyük sevgi ilə qeyd edirik. O müharibənin döyüşləri həm çətinliklərlə, həm də dostluq və qəhrəmanlıqla dolu idi. Neçə-neçə döyüşçü dostumu itirdim müharibədə, onların hər biri mənim qəlbimdə və yaddaşımda yaşayır. Hər bir veteran bunu deyə bilər ki, biz müharibədən sonrakı ömrü həlak olmuş döyüşçülərimizin xatirəsinin yaşadılmasına həsr etmişik. İndi də yadımdadır: Kiyev uğrunda döyüşürdük. Onlarla döyüşcümüz həlak oldu. Müharibə bitəndən son-

ra mən həlak olan silahdaşlarımın ailələriylə görüşdüm. Onların qəhrəmanlığından danışdırdım..."

**Tamleyxa Həsənov:** "Müharibədə qələbə qazandıq və bu gününü qeyd edirik. Bu müharibə bizim hər birimizə həyat dərəsi keçdi. Mən öz uşaqlarıma da, nəvələrimə də həmişə bu müharibədə Azərbaycanın iştirakından, hünərindən danışırım".

**Əzim İbrahimov:** "Minsk uğrunda döyüşlərdə söz vermişdik ki, eger hamımız həlak olub, birimiz belə sağ qalsaq, ailəmizə, uşaqlarımıza, gələcək nəsillərə hər birimizin döyüşlərindən, qəhrəmanlığından danışacağıq. Mən özümə borc bilərək tək-cə mayın 9-da deyil, il boyu onları yad edirəm".

**Ağababa İsgəndərov:** "Həlak olmuş döyüşçü yoldaşlarımızı xatırlayırıq, onların ruhuna deyirik ki, siz də qaliblər sırasında oldunuz..."



...Biz - müharibədən qayıdanlar bu günü daha kövrəkliklə qeyd edirik".

9 May tarixində bütün Azərbaycan xalqı, Qələbə Günü'nü yadda saxlamaq və onun əhəmiyyətini qəbul etmək üçün bir araya gəlir.

**Baş leytenantlar**  
**Elvin VƏTƏNDUST,**  
**İbrahim MƏMMƏDBƏYOV**  
"Azərbaycan Ordusu"





## Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

### (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

#### Suallar:

1. **İnformasiya haqqında əsas anlayışlar.**
2. **Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti.**
3. **İnformasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş təhdidlər.**
4. **Hərbi qulluqçu və informasiya təhlükəsizliyi.**

#### İnformasiya haqqında əsas anlayışlar

İnformasiya istehsal faktoru olaraq cəmiyyət üçün imtina edilməz və çox vacib amildir. İnformasiya - ətraf mühit haqqında istənilən məlumatdır. O, təkcə texnologiyalarla emal olunan anlayış olaraq deyil, hər hansı bir təşkilatın tərkibində müxtəlif quruluşlarda mövcud ola bilər. Mütəxəssislərin araşdırmalarına görə informasiya aşağıdakı mühitlərdə mövcud ola bilər:

- Fiziki mühit: kağız, taxta, faks, qutular, şkaflar və s.;
- Elektron mühit: kompüterlər, mobil qurğular, elektron poçt, yaddaş qurğuları və s.;
- Sosial mühit: telefon danışqları, söhbətlər, yemək fasilələri, nəqliyyat vasitələri və s.;
- Təqdimat platformaları: internet saytları, broşuralar, reklamlar, təqdimatlar, təlimlər, video və ya digər vizual mühitlər.

İnformasiyanın ən vacib amillərdən birinə çevrildiyi vaxtda onun təhlükəsizliyi də olduqca vacibdir. Çünki informasiya kimi onun təhlükəsizliyi də təşkilatlar, fiziki şəxslər, dövlətlər və digər subyektlər üçün böyük əhəmiyyət kəsb edir. İnformasiya təhlükəsizliyini sadəcə informasiya sistemlərinin təhlükəsizliyi olaraq dəyərləndirmək düzgün deyil. Çünki informasiya sadəcə sistemlərdə deyil, müxtəlif mühitlərdə mövcuddur. Buna görə də informasiya təhlükəsizliyinin təmin olunmasından bəhs etdikdə "informasiya" anlayışı yalnız informasiya sistemlərində yerləşən informasiyanı əhatə etmir.

İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş, təbii və ya süni karaktere malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəsinə və sahibinə yolverilməz zərər vura bilər.

İnformasiyanın mühafizəsi - informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. İndiki zamanda informasiyanın təhlükəsizliyi ən çox yayılmış üç əsas xüsusiyyətə əsaslanır: konfidensiallıq, tamlıq və əlçatanlıq.

İnformasiyanın konfidensiallığı həddindən artıq məhdud dairədə olan insanlar ilə tanış olmağın mümkünlüyünü ifadə edir. Bu insanlar informasiya sahibləridir. Əgər informasiyanı bu şəxslərdən başqa icazəsi olmayan digər şəxslər də istifadə edə bilsələr, onda informasiyanın konfidensiallığı itmiş olur. Bəzi informasiya növləri üçün konfidensiallıq əsas atribut sayılır (məsələn, hərbi hissəyə dair məlumatlar, strateji tədqiqatlarla bağlı olan məlumatlar, tibbi qeydlər, siqorta ilə bağlı yazılar və s.). Bəzi hallarda konkret şəxslər barədə olan məlumatlarda da konfidensiallıq saxlamaq lazımdır (məsələn, hərbi qulluqçu haqqında informasiyanı, tibbi müəssisələrdə pasientlərin vəziyyəti haqqında məlumatları və s.).

#### Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti

Müasir dövrdə informasiya axınının dünyanın hər yerində sürətləndiyi bir vaxtda hətta informasiyanı daha çox yaradan ölkələr belə yaratdıqlarının "əsirinə" çevrilirlər. Bu, artıq dünyanı bürüyən ciddi bir təhlükədir. İnsanlar hər an informasiyaların təsirində, hətta təhdidindədirlər. İnformasiya insanların əhvalına sürətlə təsir edir, onları yönləndirir.

İnformasiya texnologiyasının inkişafı

ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Bu səbəbdən son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbdə "informasiya əməliyyatı" və "informasiya müharibəsi" terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində

#### Mövzu: İnformasiya təhlükəsizliyi.

qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq. Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və global informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompüter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrini çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub.

Müasir dünya geosiyasetində informasiya və təbliğatın beynəlxalq ictimai rəyə təsir imkanlarından geniş danışılır. Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərinin nəzarət altına alması və yaxud idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirə yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, xarici texnologiyaların mövcudluğu ilə hazırda ayrı-ayrı ölkələrin daxili idarəçilik sistemləri arasındakı rabitə əlaqələrini neinki kəsmək və pozmaq, hətta bu sistemə girərək, dezinformasiya yaymaq yolu ilə onların fəaliyyətini yönəltmək və sarsıtmaq mümkündür. Bu da həmin ölkələrin daxili sabitliyini, idarəetmə orqanlarının ahəngdar fəaliyyətini pozur ki, nəticədə milli təhlükəsizliyə xarici müdaxilə üçün əlverişli şərait yaranır.

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.

İnformasiya təhlükəsizliyi siyasətinə toxunan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev vurğulamışdır: "Hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparən qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu əlaqələndirilmiş bir anti-Azərbaycan siyasətidir. Bu işdə, ilk növbədə, erməni lobbisinin fəallığı qeyd etmək lazımdır. Onlar mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışır".

Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin mövcud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət, dövlət və cəmiyyətin həyatı əhəmiyyətli bütün maraqlarının daha yüksək səviyyədə qorunması hazırda həm də ölkənin informasiya təhlükəsizliyi siyasətinin əsas məqsədi kimi çıxış etməli, onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməlidir.

#### İnformasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş təhdidlər

İnformasiya təhlükəsizliyinin ən zəif nöqtəsi insan faktorudur və ona qarşı yö-

nəlmiş hücumların geniş yayılmasına Azərbaycanda çox təsadüf edilir. Bu əsas insanlarla qarşılıqlı əlaqədə olaraq saxta profillərdən (başqa adla açılmış və ya hər hansı bir saxta şirkət, kampaniya və s.), virtual dostluq və tanışlıqdan istifadə etməklə aldatmaqdır. Əsas məqsəd isə bu yollarla etibar qazanmış mənbədən sui-istifadə etməklə məlumat yığmaqdır.

Bu gün texnologiya həddən artıq inkişaf etdiyinə görə məlumat toplamaq istəyən qüvvələr yeni üsullara əl atır və onlar bu yolda uğurlu nəticələr əldə edirlər. Bu üsullara kompüter (mobil) oyunlarını mi-

sal gətirsək yanılmarıq. Belə ki, bəzi aparıcı dövlətlərin kəşfiyyat strukturları fəaliyyət taktikalarını dəyişmişlər. Onlar öz agentlərinə trilyonlarla pul xərcləmək təklif edirlər. Əvəzində isə yer kürəsinin hər bir insanı onların casusu ola bilər. Bu iş həm könüllü, həm də pulsuzdur.

Məsələn, son zamanlar "Facebook"da "Pokemon Go Azerbaijan" səhifəsi yaradılıb və minlərlə istifadəçi tərəfindən bəyənilib. Məlumatlara görə, bu oyun ABŞ kəşfiyyatının yeni layihəsidir. Layihənin mahiyyəti ondan ibarətdir ki, oyun aludəçiləri xarici kəşfiyyat orqanını maraqlandıran obyektlərə yönləndirilir və çəkilən fotolar kəşfiyyat qərargahına daxil olur. Oyun zamanı istifadəçiyə tapşırıq verilir ki, müəyyən yerdə pokemon var və onu tutmaq lazımdır. Oyunçular işarə verilən yere yönəlir və lazımı yerin fotosunu çəkirlər. Toplanan informasiyalar avtomatik olaraq kəşfiyyat bazasına daxil olur. Beləliklə, insanlar könüllü şəkildə lazımı yerlərin, obyektlərin, binaların fotolarını çəkir və xarici kəşfiyyata casusluq edirlər.

Həmçinin xarici kəşfiyyat tərəfindən maliyyə sərf etmədən məlumat toplamasının digər yolları da mövcuddur. Məsələn,

- "Taç pad" - Telefonun, yaxud kompüterin barmaq izi ilə açılması. Bu, insanların öz barmaq izlərini könüllü şəkildə xarici kəşfiyyata ötürməsi deməkdir.

- "Selfi" - Populyarlığı ilə xestəliyə çevrilən selfi planetin bütün insanların öz fotolarını könüllü şəkildə xarici kəşfiyyat orqanının bazasına göndərməsinə şərait yaradır. Artıq "dərindən güclü" dünyanın ən ucqar yerində yaşayan insanı da üzdən tanıyır. Onlar buna selfi sayəsində nail olublar.

#### Hərbi qulluqçu və informasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi hər sahədə olduğu kimi, hərbi sahədə də öyrənilməli və bütün şəxsi heyətin məlumatlandırılması təmin olunmalıdır. Əks halda, təhdidlərin yaranması qaçılmaz olacaqdır. Müasir texnologiya bir çox üstünlüklər təqdim etməklə yanaşı, müəyyən problemlər də yaradır. Məsələn, smartfon tipli mobil telefonlardan istifadə etməklə hərbi qulluqçular tərəfindən xidmət etdikləri hərbi hissələrin və ya hərbi texnikanın foto və video görüntülərinin yayılması informasiya təhlükəsizliyi baxımından çox təhlükəli haldır.

Döyüş əməliyyatları zamanı və sonra informasiya təhlükəsizliyi qaydaları hərbi qulluqçular tərəfindən dəfələrlə pozulur. Məsələn, "Bu, şərəfsiz erməninin yeməyidir", "Bu bizim yeni qazdığımız səngərdir" və s. ifadələr başlığı altında məlumatlar paylaşılır ki, bu üsulla da cəbhədəki vəziyyət haqqında bütün lazımı informasiyanı düşmən əldə edə bilər. Eyni zamanda, erməni tərəfi sosial şəbəkələrdə saxta profillər yaradaraq cəbhə zonasında bizim hərbi qulluqçular tərəfindən çəkilən şəkillərin, video çarxların şərh bölməsinə aldadıcı suallar, şərhlər yazaraq məlumat toplamağa cəhd edirlər və bəzən bu haqda xəbərdar olmayan hərbiçilər onlara öz istək və təəssüratlarını açıq şəkildə çatdı-

rırlar. Beləliklə, erməni işğalçıları tərəfindən məlumat toplamaq üçün hər hansı bir kəşfiyyat xarakterli əməliyyat keçirilməsinə ehtiyac qalmır və onlar məlumatın əksər hissəsini açıq mənbələrdən toplayırlar.

Bu kimi təhlükələrdən qorunmaq və gələcəkdə qarşısının alınması üçün müvafiq qaydalar mövcuddur və hərbi qulluqçulardan (habelə, hərbi hissələrdə çalışan mülki şəxslərdən) bu qaydalara riayət edilməsi tələb olunur. Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi tədbirlərinin təşkili üzrə əsas qanunlar, əmr və sərəncamlar aşağıda göstərilmişdir:

1. Azərbaycan Respublikasının Cənab Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

2. Azərbaycan Respublikasının "Dövlət sirri haqqında" qanunu.

3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

4. Azərbaycan Respublikasının Cənab Məcəlləsi. Maddə: 274, 276, 284, 285.

5. Azərbaycan Respublikası Müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmr, sərəncam və göstərişləri.

Hərbi qulluqçu bilməlidir ki, hərbi hissə ilə bağlı məlumatların başqa şəxsin və ya şəxslərin əlinə keçməsi informasiyanın konfidensiallığının pozulması deməkdir. Bu səbəbdən, Sosial mühəndislik hücumlarından qorunmağın ən yaxşı yolu təhlükəsizlik qaydalarına riayət etməkdir. Məsələn:

- "Odnoklasniki", "İnstaqram", "Whatsapp", "Skayp" və s. sosial şəbəkələrində, habelə e-poçtunuzda hərbi xidmət fəaliyyətini əks etdirən foto və ya videoların nümayişi, xidməti məxfi məlumatların ötürülməsi və sair bu kimi fəaliyyətlər qadağandır;

- Sərhəd boyu ərazilərdə yayımlanan, mənbəsi naməlum olan və ya xarici ölkələr, xüsusən də Ermənistan tərəfindən, açıq Wi-Fi internet şəbəkələrindən istifadə etmək qadağandır;

- Hərbi hissəyə dair sənədlərin mülki obyektlərdəki kompüter texnikasında hazırlanması və çap edilməsi qadağandır;

- Hərbi hissələrdə şəxsi kompüterlərdə xidməti sənədlərin, habelə məxfi qriffli sənədlərin hazırlanması, saxlanması və ya çap edilməsi qadağandır;

- Hərbi hissədə smartfon tipli mobil telefonlardan istifadə edilməsi qadağandır və sair.

Beləliklə, hərbi qulluqçuların hərbi hissənin ərazisində şəxsi kompüterlərdən, smartfon tipli mobil telefonlardan istifadə etməsi, eləcə də sosial şəbəkələr vasitəsilə xarici ölkə vətəndaşları və yaxud tanımadıqları şəxslərlə münasibət yaradıb onların təsiri altına düşməsi halları, məxfi məlumatların kənar şəxslərə sızmasına əlverişli şərait yaradaraq, həmin məlumatların xarici xüsusi xidmət orqanlarının maraq dairəsinə düşməsinə imkan verir və bu da öz növbəsində arzuolunmaz fəsadlara yol açır.

Bu baxımdan, Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu informasiya təhlükəsizliyi qayda-qanunlarına riayət etməli və informasiya təhlükəsizliyinə cavabdeh şəxs kimi bilavasitə özü olduğunu bilməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi





**B**u ruh Vətənin müqəddəsliyinin keşikçisi. Min illərdi ellər dağlara mətərislənib, ağır ellər xalq olub, xalq dövlət qurub - dövlətləşib. Dağların yaşı bilinməz; yadları doğmalarından ayırd edən dağlarımızın ruhu xalq kimi tanıdığı dövlətləşən xalqın ruhunun səyyarəsi olub. Dikəldiyi torpağı Vətən bilənlerin əli dağların sinəsinə toxunanda dizlərinin taqəti də artıb, ürəyinin tərəri də; dağların sözsüz səsinə eşidənler durulaşmış, saflaşmış, sabahlaşmış. Eynən xalqımız kimi...

Dağların ecəzkarlığı Kəlbəcərdə daha böyük, daha bənzərsiz qürurla yaşanılır. Uzandıqca uzanan yollar boyunca sağda - dağlar, solda - dağlar, dağlarda irili-xırdalı mağaralar. On illər, yüz illər boyunca ayaq izi düşəni də var, hələ ayaq izi tanımayan da. Dağlarda buludların axışını, şimşəklərin çaxışını, yazın-payızın yağışını hamı görə bilər, dağların ruhunu dediklərini ancaq qəlbətimizlə eşidə bilir. Mühəribədən əvvəl də belə olub, mühəribədən də belədi, mühəribədən sonra da.

Kəlbəcər işğaldan qurtulsa da, başı qeyli-qaldan qurtarmamışdı. Düşmənin düşmənciliyindəydi, imkan tapanda yolu-izi, əhəmiyyətli mövqeləri minalayırdı; dağların gördüyünü göylər görürdü, duyduğunu göylər duyurdu, ruhunun harayını göylər də eşidirdi, dağları ruhuna dilmanc bilənler də.

1993-cü ilin aprelində 2020-ci ilin qışına kimi işğal ucbatından Kəlbəcərdə gözəlliklərin necə sıralandığını görməmişdik. Sıralanan gözəlliklərin dağların daş əlləriylə möhürləndiyini, gözəlliyin ya dağlarla başladığını, ya dağlarla tamamlandığını zamanında görənler unutmuşdu. İndidə görürsən, gördüklərinin başlanğıcı, nəhayətini olduğunu kəsdirə bilmirsən. Kəlbəcər ona görə bunca gözəldi, oyaqları, ırmaqları, yaylaqları gəncə - gözəldi. Kəlbəcər gözəlliyi incə gözəllikdi.

Dağların sinəsi şırım-şırımı. Elə bil təbiət daş kirkitlə dağların daş xanasında xalı toxumaq istəyirmiş. Ya zaman imkan verməyib, ya yağmur, çən-çisək, ya da tərsə əsən yellər. Dağların ruhunun dediklərini urəyinlə dinləsən, bunları da eşidərsən; dağlarımız belə dağlardı...

Otən ilin payızında Kəlbəcərdə heyrətamiz ucalıqda xidmət edənlərimizlə görüşməyə, kəlmələşməyə sağından-soldandan yad nəfəsi kəsilmiş yollarla gəlmişdik. 2022-ci il sentyabrın 11-14-də əsgərlərimizi bu ucalığa döyüşə-döyüşə ayaqlarının, dizlərinin açdığı izlər gətirmişdi. Göy üzünü dağlarda da bayrağımızın işığına sarılmışdı, bu işığı burada qaranlıqlara son örtük eləmişdi... 2023-cü il sentyabrın 20-dən sonra bu örtüyün həmişəlik olduğu əminliklə yaşanılır. Dağların ruhu da belə deyir...

Dağlara baxırsan - min illərin nişanələrini görürsən, dağları dinləyirsən - min illərin olmuşlarını eşidirsən. Dağların ruhu onu da deyir ki, xalqımız min illərlə qanını Haqq əmiriyənə qandıraraq, qanmayan qan demiriynən (orta əsrlərdə cəza aləti). Azərbaycan əsgəri düşməni 2016-cı ilin Aprelində anlatmışdı, 2020-ci ilin payızında (Vətən müharibəsində) Haqq əmiriyənə (döyüşlə) qandırmışdı, qana-qana qanmazlıq elədiyinə görə 2023-cü ilin sentyabrında yan demiriynən (antiterror tədbirləri formatında) birləşikliyi qandırdı...

## Sən bizim dağların ruhuna bir bax!..



Birinci Qarabağ müharibəsində Zəngilanda, Şüküratazda nəfəs dəyən, torpağı ovucunda dənələşdirən, əzizləyən əsgərdən nə düşündüyünü soruşmuşdum. "Torpağı...", - demişdi. Bu qüdrətli kəlməni Şüküratazın da eşitdiyinə zərrəcə şübhəm qalmamışdı - o anlarda həzin yel əsmişdi, əsə-əse Şüküratazın o üzünə tələmişdi...

Vətən müharibəsində Şükürataz torpağı düşənən o əsgərin (əsgərlərin) davamçılarını 27 il əvvəl həmin əsgərin dayandığı yerə çəkmişdi, düşünürəm; dağlarımız belə dağlardı...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu qətiyyət dağlarımızda daha əzəmətlə səslənmişdi.

2020-ci ilin yayında döyüş bölgəsində dağa söykənmiş bir əsgər əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Gözlə görünən o uzaqlıqlarda düşmənin vardı, döyüş növbətçiliyində olmasa da, iti gözlüm düşmənin tərənizlərini izləyirdi; əsgərin Vətən sevgisində dağların ruhu, dağların ruhunda əsgərin Vətən sevgisi vardı...

27 il qəzəbi dumana dönnən dağların ətklərində çiçəklər açmırdı, təkəmsəyrək açan çiçəklərin ləçəklərinə şəh düşmürdü, bulaqlar səsinə içinə çəkirdi, yellər tərsinə əsirdi. Dağların ruhunun dediklə-

rini ürəyiylə, ruhuyla dinləyən Azərbaycan əsgəri dağları bu sıxılımdan qurtaracaqdı.

Dağlarımız min illərdi xalqın ruhunu yaşada-yavaşda torpaqlarımızın haqıncısıdır. Ruh xalqın ruhundan barındığına görə əsgərlərimiz dağların ruhunun sözsüz kəlamlarını xalqın sözü (niyyəti) bilir. Dağların ruhunu dinşəyənler Dədə Qorqud xeyir-duası eşidir: Qılıncınız korşalması, gözünüzün nuru azalması, barmağınız tətikdə titrəməsin! Dağlarımız belə dağlardı...

Dağlarımız yadellilərlə - yadlarla kəlmə kəsməz, dağların səsinə, sözünü, kəlməsinə, kəlamını ruhunda ruhunun eynini gördükləri eşidir, ruhunda ruhunun eynini gördüklərinin səsinə-sözünü eşidir. Vətən müharibəsində Murovdağın da, Ərgünəşin də, Xəzəzin də, Böyük Kirsin də, Kiçik Kirsin də, Dəlidağın da, Şuşanın dağlarında, ətklərində, ətklərinə çataqlı yan-yörəsində ot basmış ciğirlər Azərbaycan əsgərini döyüşə, döyüşdən qələbəyə aparırdı; Azərbaycan əsgəri dağların ruhunun algısıyla döyüşürdü. Bu ruh Vətən müharibəsinin qüdrətiylə əsgərləşmişdi. Dağlarımız belə dağlardı...

Döyüşlərdə (mühəribədə) dağların ruhunu duymaq da qüdrətdi, bu ruhun dediklərini eşitmək də. Azərbaycan əsgəri döyüşə-döyüşə dağlara çatdı, nəfəs dərdi, dağların duruşunda döyüş əzmi gördü, döyüş əzmində - qələbə ruhu. Onu da gördü ki, döyüşçü ruhunu dağların ruhu. Döyüşçülərin qələbə ruhunu dağların ruhu oxarırdı. Azərbaycan əsgərini Şuşanın həndəvərlərinə, Şuşanın dağlarına bu iki ruhun doğmalığı, doğmalığın ayrılmazlığı yetirdi...

1993-cü ilin dekabrında Murovdağda, "Güzgü"də əsgərlərə nəfəs-nəfəsə olduğumuz anlarda da dağların sərt baxışları bir mətləbə yozulmuşdu: Murovdağ sizə sərhəd olmalıdır! Qarşınıza çıxanları çignayib keçin!

Murovdağ silsiləsinin bizə səmt tərəfi əsgər nəfəsiylə əhatələnmişdi. Taborun əsgərləri "Güzgü"dən qarşıdakı mövqelərdə döyüş növbətçiliyi aparınları əvəzləyəcəkdilər. Necə? - yüksəkliyə kəndir-

kanatdan tuta-tuta çıxacaqdılar. Şaxtada, qar yağa-yağa. Hərbi əmr həm vətəndaşlıq borcu kimi, həm də qədərsiz sevgi kimi yerinə yetirilir. Belə xidmət Azərbaycan əsgərinin dizinin taqəti, ürəyinin tərəridi. Ucalıqlar çağırırdı onları. Bu çağırış dağların ruhunun səsiydi: "Ömər"ə, "Ömər"dən Kəlbəcərə yolunuz oradandı. Barmağınız tətikdən üzölməsin!..

Mövqe döyüşlərində qazılan qələbələr döyüşçüləri Şuşaya yaxınlaşdırırdı. Dərin dərələrdən, sıldırım dağlardan, sıx meşələrdən döyüşə-döyüşə Şuşanın hüdudlarına yaxınlaşdırırdı. Bu istiqamətdə düşmənin Ərgünəşdə, onun həndəvərlərində cəmləşdirdiyi qüvvələrə güvənmiş...

1993-cü ilin payızında döyüşçülərimizin endiyi ciğirlərdə 2020-ci ilin payızında Zəfərə yol alanlarımızın güllələri dağlardan qamqalaq qoparırdı; Ərgünəşin bu tərəfinin yükü artıqca, o tərəfinin yükü azalırdı. Hər qəlbə daşı döyüşçüyə həyan olan dağ da döyüşçüyü elə bil; döyüşçü qəlbə daşa sığınanda elə bildirirdi ki, döyüşçü yoldaşıyla nəfəs-nəfəsədi...

Düşmənin Ərgünəşdə duruş gətirə bilmədi - qaçmaq uzaqlaşdı. Əsgərlərdən biri onun arxasıya bir güllə atdı, bir də bir daş: Gət, dalınca bir qara daş! Ona elə gəldi ki, bu kəlmələri Ərgünəş dedi. Dağlarımız belə dağlardı...

Dağların boz yapıncısı çiyindən sürüşmüşdü. Dumanı seyrələyən dağlıq ərazinin etəklərindən üzü yuxarı uzanan izlər güclə seçilirdi.

...ya dizi. Ya ayağı, ya dizi. Dağ xalqındı, xalq - dağın, Ciğir olmaz yad izi!..

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimo-vun adına ad olan post-daydıq. Qanadları Yeri kölgələndirən bir qartal görünmüşdü. Qanad çalmadan başımızın üstündə dövrə vurmuşdu və ... üzü dağlara sarı uzaqlaşmışdı; qartal əsgərlər dağların yolunu göstərirdi, onları dağlara səs-ləyirdi, qartalin hər uçuşunu uğurlayan dağların əsgərləri də döyüşə uğurlamaq istəyirdi, "Döyüş yolunuz dağlardan başlasın!" niyyəti qartal xeyir-duasıydımi?..

Mayor Ruslan Novruzov gümanlarını əsgərlərə bildirmişdi. Dağlara, sonra yoldaşlarına baxan əsgər demişdi ki, dağların o üzünü də bizim olacaq. Bu qartalin bu uçuşunu "Mübarizləşin!" niyyəti uçuşa yozuruq. Qartal bizə dağların ruhunun dediklərini çatdırır...

Sən bizim dağların ruhuna bir bax!.. Dağlarımızın ruhu Vətən müharibəsində də əsgərləşmişdi, dağlarımız belə dağlardı...

Sən bizim dağların ruhuna bir bax!..

**Rəşid HÜSEYNOV**  
"Azərbaycan Ordusu"

## Xəbərlər: hadisələr, faktlar

**İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib**

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.



Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumatla görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları İraqın Hakurk, Metina və Gara bölgələrində aşkarlayaraq zərərsizləşdirib. Onların arasında PKK-nın qondarma liderləri də var.

Bu istiqamətdə daha bir əməliyyat Suriyanın şimalında icra olunub. Türkiyə Silahlı Qüvvələri tərəfindən "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları bölgəsində aşkarlanan yeddi terrorçu zərərsizləşdirilib.

**Almaniya Kiyevə "Patriot", IRIS-T və "Skynex" sistemləri verəcək**



Almaniya Kiyevə "Patriot", IRIS-T və "Skynex" hava hücumundan müdafiə sistemləri verəcək.

Ukrayna İnfrastruktur Nazirliyinin sosial media hesabında dərc olunan məlumatına görə, Almaniyanın Kiyevdəki səfiri Martin Yeger bunu Xarkov vilayətinə səfəri zamanı elan edib. Ukraynanın infrastruktur naziri Oлександр Kubrakov Almaniyanın Rusiyanın zərbələri zamanı dağılan infrastrukturunun bərpasına qoşulmağa hazır olduğunu deyib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müttəfiqlər olaraq Qərbdən hava hücumundan müdafiə sistemləri, əsasən də "Patriot" kompleksləri və raketlər istəyir. Prezident Volodimir Zelenski ölkəsinin ən azı 25 ədəd "Patriot" sistemə ehtiyacı olduğunu bildirib.

**Krım Rusiyaya məxsus hərbi qayıq vurulub**

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda Rusiya ordusuna məxsus yüksək sürətli hərbi qayıq vurub. Hücum üçün "Magura V5" dəniz dronundan istifadə edilib.



Bu barədə yerli mediaya xüsusi xidmət orqanlarındakı mənbələrdən məlumat verilib. Rusiya hərbi qayığının mayın 6-na keçən gecə Uzkaya körfəzində vurulduğu bildirilir.

Qeyd olunur ki, uğurlu əməliyyatın arxasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanıb. Kəşfiyyat "Magura V5" dronunun rus ordusunun yüksək sürətli qayığını məhv etdiyini təsdiqləyib.

"Ukraynanın hücumlarının qorxusu işğalçıları Qara dəniz donanmasının iri gəmilərini yarımada uzaqda gizlətməyə məcbur edir. Odur ki, Krım ərazi sularında sürətli manevr edə bilən hərbi gəmilərdən istifadə olunur", - deyər məlumatda bildirilir.

**HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılış**



Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəs yaradılmasına dair təklif etdikləri sənədi təsdiqləyib.

Müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəterin Baş naziri Məhəmməd bin Abdəl Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sənədini təsdiqləmişdi", - sənəddə deyilir.

**AZƏRTAC-in**  
materialları əsasında





## Konya şəhərində "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir



Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Ankası-2024" ("Anatolian Phoenix-2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunaçaq tapşırıqlar və təh-

lükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Müxtəlif ölkələrin hərbiçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Parashüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup



şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

"Anadolu Ankası-2024" təlimi mayın 17-dək davam edəcək.


Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçib.

Beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü təsdiqlənib. Azərbaycan da əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturunu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

## İdman

Bakı şəhəri dünyanın "İdman Paytaxtı" seçilib



Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçib.

Beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü təsdiqlənib. Azərbaycan da əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturunu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilmiş "Rektor Kuboku"nda 9 medal qazanıblar.

50 metrlik "Burevestnik" hovuzunda təşkil olunmuş turnirin ilk günündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 metr və 50 metr məsafəyə "butterfly" üsulunda qızıl, Fatimə Alkərimova isə 100 metr məsafəyə sərbəst üsulda bürünc medala sahib olublar. Yarışların ikinci günündə, Ə.Rüstəmov 100 metr məsafəyə "butterfly", 200 metr məsafəyə qarışıq və sərbəst üsullarda ikinci yeri tutub. Digər üzgüçü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulda bürünc medalla kifayətlənib.

F.Alkərimova isə (200 metr) sərbəst üsulda 2-ci, eyni məsafədə qarışıq üsulda isə 3-cü pillənin sahibi olub.

Beləliklə, Azərbaycan üzgüçüləri turniri ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar.

Lionel Messi MLS-də yeni rekorda imza atıb



ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS-də "Nyu-York Red Bullz"a qarşı keçirilmiş oyunda (6-2) yeni rekordlara imza atıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytında xəbər verir ki, 36 yaşlı hücumçu komandasının 6 qolunun hamısını vurulmasında yaxından iştirak edib. Argentinalı forvard bu görüşdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ulduz oyunçu karyerasında heç vaxt bir matçda bu qədər assist etməyib. Forvard buna qədər 7 fərqli qarşılaşmada 5 qolun vurulmasında əsas pay sahibi olub.

O, həmçinin MLS-də bu göstəriciyə çatan ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"-nin formasını geyinir.

**AZƏRTAC-ın materialları əsasında**

Leytenant Mirzaliyev Nəcməddin Bulud oğluna məxsus SQ № 0017692 nömrəli zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş gizir Aslanov Asif Mahmud oğluna məxsus SQ № 0027796 nömrəli şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Gizirlər İsmayilov Vasif Vaqif oğluna məxsus SQ № 00166364 nömrəli və Əliyev Elçin Fəxrəddin oğluna məxsus SQ № 0025238 nömrəli şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Bəhrəmov Dağbəy Bəşir oğluna məxsus M/V 012825 nömrəli müharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

## Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri keçirilir

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan mini futbol turniri keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, yarışda hərbi qulluqçular 10 komanda üzrə "A" və



"B" qruplarında mübarizə aparırlar. Gərgin mübarizə və dostluq şəraitində keçən oyunları Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev idarə edir.

Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşünə çıxacaqlar.

Sonda qaliblər mükafatlandırılacaq.

## "Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib



*Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.*

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, tədbirdə Müdafiə, Gənclər və İdman, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi, Səbail, Xətai və Pirallahı rayonlarının Gənclər və İdman idarələrinin nümayəndələri, Hərbi liseyin zabitlə-

ri, eləcə də "Şahin" hərbi-idman oyununun hakimləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respubli-

kasının Dövlət Himni səsləndirilib.

Çıxış edənler iştirakçı komandalara uğurlar arzulayıb, "Şahin" hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarət olduğunu

qeyd ediblər. Bildirilib ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir.

Rəsmi mərasimdən sonra Hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.

Ümumilikdə 12 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Yekun nəticələrə əsasən, qaliblər diplom və kubokla mükafatlandırılıblar.

Qeyd edək ki, "Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi cari ilin iyun ayında "Gənclər paytaxtı" Lənkəranda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.



**Baş redaktorun müavini**  
mayor  
Məhəmməd NƏSİRLİ

### Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktorun müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98;  
Məktublara şöbəsi: (012) 510-64-28.

### Ünvanımız

Bakı şəhəri, akademik Şəfaət Mehdiyev küçəsi 144.  
"Qızıl Şərq" hərbi şəhərçiyi

### Növbətçi

Bəxtiyar ƏLİYEV

### Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.  
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində şəhərlənərək "Hərbi Nəşriyyat"ın mətbəəsində hazır diapozitivlərdən çap olunur. Əlyazmalarla rəy verilmir, təqdim edilən yazılar müəllifə qaytarılmır.  
Qəzeti [mod.gov.az](https://mod.gov.az) saytıdan oxuya bilərsiniz.

Lisənziya № 361

Sifariş № 207

Nüsxə 4650